



Cahangir Namazov

Tərcümə etdi:
Şahməmməd
Dağlaroğlu

Məhəbbət rəng tanımaz

*(Miss Universe South Africa gözəli,
"Miss world" finalçısı misilsiz gözəllik sahibəsi
Şudufhadzo Musidayaya...)*

Başım yaman hərlənib getdi,
Zəlzələlər oldumu, dedim?
Ya da, mənim qəlbimdə böyük
Silsilələr oldumu, dedim?

Ağlı, huşu aldı məhəbbət,
Başıma da qondu bəxt quşu.
Dəli könlüm, bu şair könlüm
Afrikalı gözələ düşdü.

Nə etməli, aşiq qəlbini,
Sevməyənlər anlaya bilməz.
Könül... könül tanıyar, lakin,
Məhəbbət rəng tanıya bilməz.

Sevdiyim də adi qız deyil,
Gözəlliyi çox qədim həttə.
Afrikanın günəşi,
ŞudufhadzoMusida...

Ey baharım

Ey baharım, sən hardasan, ey baharım,
Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.
Kim dinləyər, ürəyimdə ahu-zarım,
Dərdlərimlə kağızlaraüz tutmuşam.

Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadan xəzan oldu.
Yaddaşsızdır aydan aydın arzularım,
Örpəyini tapa bilmək yaman oldu.

Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan ilham mənə biganədir,
Qələmimin qara rəngi bitib getdi.

Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salıb, qayıt.
Çanım, candan ötdü mənim arzularım,
Yenə mənə şadlıqları aılıb, qayıt.

Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, qəlbimə yol başla indi.
Məni əsla tərək eləmə ömür boyu,
Sən gəl, mənim ürəyimdə yaşa indi.